

“Həmin filmi ailəmdən gizlədirəm”

Səfa Mehdi: İnsan sevəndə başqa cür, daha yaradıcı olur. Həyatimdə bax, o sevgi çatışdırır və mən onu axtarıram

“insanı həyat yetişdirir. Mark Tven deyir ki, “Nə öyrənmişəm, təhsil alıqdan sonra öyrənmişəm”. Mən də ona istinadən deyirəm ki, mənim müəllimim həyatdır” - bu sözləri gənc müsahibimiz, aktyor, aparıcı Səfa Mehdi deyir. “Kaspi”-nin qonağı olan aktyor bizimlə söhbətində özəl hayatından və gənc aktyorların bugünkü problemlərindən danışdı.

- Uzun müddətdir ki, görüşmürük. İstədik ki, bizi son zamanlar yaradıcılığınızda olan yeniliklərdən bəhs edəsiniz.

- Yeni mövsümdən etibarən serialarda, teatrda maraqlı obrazlarla tamaşaçılarla görüşcəyik. Belə ki, həzirdə rejissor İntiqam Hacılinin dram janrında çəkdiyi “Ayna” serialına çəkilirəm. Bundan başqa komediya janrında hazırlanınan “Nələr olmur?” serialında əsas obrazlardan birini canlandıracığam.

- Sizi daha çox dram janrında obrazlarda görməyə adət etmişik.

- Bəli, mən hər zaman dram janrında çəkilən filmlərdə rol almışam. İlk dəfə olaraq komediya serialına çəkilmək təklifi geldikdə bir qədər tərəddüb etdim. Bundan əvvəl Şahin Zəkizadənin komediya janrında çəkdiyi “100 kağız” filmində rol almışdım. Deyilənlərə görə, oradakı komediya üslublu obrazım yaxşı alınmışdı. Bu obrazım mənə stimul verdi. Tələbelik illərində de komediya janrında obrazlar canlandırdırdım. Sonradan rördüm ki, komediyyaya qarşı olan münasibət bir qədər ferqlidir. Ondan sonra dram janrında yazılın əsərlərdə oynamamağa başladım.

- Mənə elə gelir ki, dram aktyoru olmaq üçün ən azı gərək o hissələri az da olsa yaşaysan.

- Əlbette. Yaşamadığın hissi necə canlandırma bilərsən? O zaman bir az süni alınar. Haradəsa zerbe alımsan, haqsızlıqla üzülməlisən, haradansa məcbur getməlisən, kimdənse məcbur ayrılmışan, bir sözə, əzab çəkməlisən ki, obraz yaradarkən yaşadığın o hissələrdə bəhrələnəsan.

- Səfa Mehdi yaxşı aktyordur, aparıcıdır, şairdir, bəlkə yaxşı oxucudur?

- Əslində bunların hamisinin bir insanda cəmlənməsi normaldır. İşini seven her bir insan yaxşı oxucu olmalıdır. Aktyorsansa, deməli sənin hissələrin var, bir qədər qabiliyyətin olsa şeir de yazarsan. Aparıcılıq aktyorluğunun bir qoludur. Çalışıram ki, standart aparıcı kimi işləmemiyim. Hər hansı tədbiri idarə edərək oraya aktyorluğundan da nəsə qatram.

- Sosial şəbəkədə gördüyüümüz qədəri ilə mütermədi olaraq kitab oxuyursunuz.

- Bəli. Bir kitabı bitirməmiş digər kitabımı hazır qoyuram ki, o biri ile davam edim. Həzirdə Mark Tvenin “Bir-birimizə demadiyimiz sözər” əsərini oxuyuram. Sıradə Xalid Hüseynin “Və dağlardan səda geldi” əsəri var.

- Bu günün gəncləri ssenari yazır, onun əsasında serial çəkirlər. Bəlkə sən de bir ssenari yazsan?

- Bu sahənin öz peşəkarları var. Əslində, yaxşı fikirdir, sinamaq olar. Vaxt məhdudiyyətinə görə imkan olmur. Gərək bütün dikkətimi o sahəye yönəldim. Mənim də o qədər de vaxtım yoxdur. Tez-tezlik ssenari də yazmaq istəmirdim.

- Amma tez-tezlik yazılan ssenarilərin əksəriyyəti, ən çox da komediya serialları sözün əsl mənasında özünü “tutuzdur”...

- Komediya janr olaraq dramdan çox yüngüldür. Misal üçün. Cəfer Cabbarlı adına Kinostudiya ağır mövzuya müraciət edərək film çəkir və həmin film hansısa bir kommersiya filmine uduzur. Bu günün tamaşaçıları televiziya qarşısına keçdiyikdə gündəlik qayğıları-

dan, problemlərdən azad olmaq isteyirlər. İnsanlar yüklenmək istəmir. Bu gün əksər şairlerimiz, yazarlarımız tanınır. Səbəb isə yüksək janrı mahniların beynə dənə çox daxil olması və beynin lazımsız informasiyalara dolmasıdır. Məisət sözlərini qavramağa nə var ki?

- Bu günün gəncləri “18+” olan filmlərə çəkilməkdən imtina edirlər. Sanki kompleksler baş qaldırır. Ancaq sən çəkinmədən belə filmlərdə rol alırsan.

- “Santa Mariya gemisi” filmi təqdim olunmamışdan önce onun 18 yaşından yuxarı vətəndaşlar üçün nəzərdə tutulduğu qeyd edilib. Kim ki o işaretini görüb yene de filmə baxırsa, onun özü günahkardır. Nə üçün kompleks edim ki, bu mənim sənətimdir. Kino həyatdır. Orada istənilən vəziyyəti canlandırmak olur. Öncədən xəbərdarlıq edirik ki, bu belədir, buna baxmayın. Baxsanız bu kimi səhnələri görəcəksiniz.

- Ailə üzvlərinizdən kimə bu filmə baxıbı?

- Hələ ki valideynlərim o filmə baxmayıblar, onlara göstərməmişəm (gülürük). Həmin film elədir ki, o, televiziya üçün deyil, yalnız kinoteatr üçün nəzərdə tutulub. Filmde rol alanların demək olar ki, hamısı gənclər idi. Həmin filmi ailəmdən gizlədirəm. Atam hecc ziyyaretinə gedib, dindardır. Hərədən dostlarım zarafat edir ki, bu filmi atana göstərəcəyəm. Atamlı mən ayrı-ayrı dünyaların insanlarıyıq.

- Həzirdə Rus Dram Teatrında vəziyyət necədir?

- Artıq yeni mövsümə başlamışq. Hazırda Rus Dram Teatrında İranə Tağızadənin

maşاقılar Teatrında çalışmışınız. Bu teatrların arasındaki fərq nədir?

- Rus Dram Teatrı zavod deyil. Onlar bəyəndiyi, istədikləri tamaşanı səhnələşdirirlər. Düzdür, çox gec-gec əsərlərə müraciət edirlər. Amma iş çox olduqca keyfiyyət də azalır, aktyorlar yorulur. Bir aktyor nə qədər tamaşada oynayar? Səhər yorulana qədər məsq edirən, günorta doşan, axşam da Romeo obrazını canlandırsın. İşləyən aktyorlar da çox az id. Bir neçə aktyorlar var ki, onlar hər kəsən daha çox işləyirler. Sabah bir problem yaranandan sonra onun arxasında da dururlar.

- Bundan sonra hansısa bir teatrda təklif gəlsə, gedərsiniz?

- Akademik Milli Dram Teatrından baş rola təklif alsam da qəbul etmədim. Yaxın zamanlarda teatrda “Müsəyö İbrahim və Quranın çıçəkləri” adlı tamaşa səhnələşdirilecək. Bir neçə dəfə məşqə getdikdən sonra öyrəndim ki, mənə çox cüzi qonorar verəcəklər. Hansı ki bu qonorar mənim heç yolpulum da etmir.

- Siz də sənəti pula dəyişdirin?

- (Gülürük) Yaxşı, bəs sənət məni niye önemsemir? Deyək ki, mən sənəti pula dəyişdim, tutaq ki, fikirləşdim ki, indiki dövrə pul daha çox önemlidir. Mən səhv fikirləşdim. Bəs sənətçiye niye bu qədər az dəyər verir? Ən azından mən özümü dəyişdim. Dəyişikliyi ilk olaraq özümdən başladım.

- Səfa Mehdi'nin xəyalları nədən ibarətdir? Hollivud... Bolşoy Teatr...

- Avropanın tanınmış simalarından biri olmaq istərdim. Sevindirici haldır ki, bu gün



bir neçə il qabağa düşmüş olursan. İnsan var ki, 60 yaşında böyük həyat təcrübəsi var. İnsan da var ki, 30 yaşında o qədər kitab oxuyub ki, 60 yaşındaki insandan daha çox bilir. Ancaq praktikası yoxdur, nəzəri cehətdən bılır. İstəmirem ki, 60 yaşında nəyisə başa düşəndə artıq gec olsun. Mənim 60 yaşında bu gücüm, perspektivim olmayıcaq, burları başa düşüb yaşamaq lazımdır. Həyata doymaq lazımdır. Deyirsiniz ki, nə üçün “18+” filmine çəkilirsiniz? Mən 50 yaşında bu filme heç cür çəkile bilməyəcəyəm. 50 yaşında öz yaşıdlarımla oturub bu filme baxıb gülcəcəyəm. Hər yaş dövrünün öz tərzi, gözəlliyi var. Onu yaşaməq lazımdır. Bir de bacardıqca çox sehv buraxmaq lazımdır. Şəhərlər insanı formalıdır. İrəli getmek üçün daha çox təcrübə toplayırsan. Bir de var ki, bir xətlə gedirsen, onun düz və ya səhv olduğunu bilmirsen.

- Geriye baxanda nələri dəyişmək istəyirdin?

- Bəzi layihələr var ki, orada olmaq istəmədim. Artıq çox gedcir. Elə insanlar var ki, onları heç tanımaq istəmədim. Daha çox kitab oxuduqça susmağı, dinləməyi öyrəndim. Özümde ən bəyəndiyim xüsusiyyətlərdən biri dinləməyi bacarmağımızdır. İnsanların nitqinə sonuna qədər qulaq asıb nəticə çıxarıram.

- Çalışdıığın teatrda gənclərə qarşı münasibət necədir?

- Gənclərə qarşı münasibət çox gözəldir. Teatrımızın direktoru Ədalət Hacıyevdən çox razıyam. Men tərifləməyi xoşlamıram. Teatrımızın yaradıcı heyəti bir birləri ilə çox mehribandırlar. Truppa müdürü Raulya Türkən da özümüzü təsdiqləməyim üçün bize hər bir imkan yaradır. Fuad Osmanovun mənə çox köməyi olub. Hazırda meni uzun illərdir teatrın repertuarında yer alan “Teleskop” tamaşasına daxil etmək istəyirler. Hazır tamaşa sonradan daxil olmaq çox çətdir.

- Gənc aktyorlarla səhbət etdikdə onlar deyirlər ki, yaşlı nəslin sənətkarları bize qısqanlıqla yanaşırlar.

- Hər kəc cavan olmaq isteyir. Onlar gənclərin yerində olmaq isteyir və istər-istəməz qısqanlıqlar yaranır. Ne qədər göstərməməyə çalışılsalar da, bu müəyyən nüanslarda özünü bürüze verir. Misal üçün, men istəyirəm ki, yenidən Universitetə daxil olum. Bu, reallıqdr və bununla başlaşmaq lazımdır. Həyata sıfırdan başlamaq istərdim. Bu gün çox peşmanam, bilsəydim, bir az daha çox öyrənirdim. Düzdür, mənə lazım olan ixtisəsləri arzularımı 10 ildən sonra xatırladıqda güləcəyəm. Mənə absurd fikir kimi gələ bilər. Bu gün bacardığım qədər çox kitab oxuyuram, geniş əhatəli insanların arasında olmağa çalışıram. Qabriel Qarsiya Markes ölümündən qabaq nəsihətlər yazmışdı. Orda deyir ki, bacardığınız qədər az yatin, kitab çox oxuyun, yaxşı insanların əhatəsində olun. Mən de elimində geldiyi qədər onlara riayət etməyə çalışıram. “Qobusname” əsərini oxuyarkən həyata necə yaşamalı olduğumu anladım. Oradan da çox bəhərənmişəm. Ümumiyyətə, kitab insanı çox formalasdırır.

- Bəs, deyirlər mühit insanı formalasdırır?

- İnsanın formalasmasında mühitin de rolü var. Həyat insanı günbegün, saatbasat formalaşdırır.

Özel həyatda sual altında olan münasibətlər var. Şəxsi həyat deyəndə tekce sevgini nəzərdə tutmuram. Yeni tanışlar var ki, insan seçim qarşısında qalır - bundan dəstələr, yoxsa yox? Dostlar var ki, illərlə onunla münasibət qurursan. Bir de var ki, yeni münasibətə başlayırsan. Açığı, ciddi münasibət qurmaq isteyirəm. Elə meqamlar olur ki, insana mənəvi dəstək lazımlı olur. Mənce, insan sevəndə başqa cür, daha yaradıcı olur. Həyatimdə bax, o sevgi çatışdırır və mən onu axtarıram. Cəhd edirəm... O hissələri yaratmaq üçün nələrsə edirəm. Mənə elə gelir ki, onla çatmaq üçün az qalıb.

Xəyalə Reis



rejissorluğu ilə “Şəhərzadla daha bir gecə” tamaşasında. Yevmo obrazını canlandıram. Bildiyiniz kimi, öten mövsümdən də rol aldıqım “Maskarat” (Yevnux) və “Müsəyö Jordan dərvish Məstəli şah” (Şahbaz bəy) tamaşalarında obrazlarını da bu mövsüm davam etdirəcəyim.

- Müşahidələrimə görə, Rus Dram Teatrının tamaşaçıları digər teatrların tamaşaçılarından çoxdur. Sizcə, bu, nədən qaynaqlanır?

- Elit təbəqənin əksəriyyəti Rus Dram Teatrına üstünlük verir. Onlar rusdilli olduğunu üçün rus dilində gedən tamaşalara gedirlər. Həmin insanlar o qədər də çox deviller. Yəni sehnədə baxdıqda zalda hər dəfə eyni adamları görürəm. İnsanlar sonunda el çalmaqla yorulurlar. Bir neçə dəfə sehnəyə geri qayıdır. Uşaq tamaşalarında uşaqlar o qədər həvəslidirlər ki, tamaşa bitdikdən sonra yaxınlaşdırıb bizə güller təqdim edirlər. İstədiyi obrazlara gözəl reaksiyalar verirlər. Rus Dram Teatrı sözün əsl mənasında ayrı bir dövriyədir.

- Bundan öncə siz Estrada və Gənc Ta-

Azərbaycan kinosu inkişaf edir, filmlərimiz festivallara yol tapır. Xeyallar elədir ki, il ödüdücə o dəyişir. Əger sən inkişaf edirsənse, xeyalların da dəyişir. 3 il bundan önce xəyal etdiklərimi xatırlayanda onlar mənə güləməli gəlir. Ömür boyu bir xəyalla yaşasayıdım, inkişaf etməzdim. Bəlkə də indi düşündüyüm arzularımı 10 ildən sonra xatırladıqda güləcəyəm. Mənə absurd fikir kimi gələ bilər. Bu gün bacardığım qədər çox kitab oxuyuram, geniş əhatəli insanların arasında olmağa çalışıram. Qabriel Qarsiya Markes ölümündən qabaq nəsihətlər yazmışdı. Orda deyir ki, bacardığınız qədər az yatin, kitab çox oxuyun, yaxşı insanların əhatəsində olun. Mən de elimində geldiyi qədər onlara riayət etməyə çalışıram. “Qobusname” əsərini oxuyarkən həyata necə yaşamalı olduğumu anladım. Oradan da çox bəhərənmişəm. Ümumiyyətə, kitab insanı çox formalasdırır.

- İnsanın formalasmasında mühitin de rolü var. Həyat insanı günbegün, saatbasat formalaşdırır.